



## Qarşılıqlı maraqlara xidmət edən əməkdaşlıq

Azərbaycanla Avropa İttifaqı arasındakı iqtisadi əlaqələr yüksək etimada söykənir

**A**vropa İttifaqı (Aİ) ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinin ölkəmiz üçün əhəmiyyətini sübut etməyə ehtiyac yoxdur. Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini bərpa edən Azərbaycan o vaxtdan bugüncə Aİ ilə əlaqələrin daha etibarlı və daha səmərəli müstəvidə inkişaf etməsinə xüsusi önəm və diqqət verir. O üzdən təxminən müstəqilliyimizin bərpasının tarixi yaşında olan bu əlaqələr ötən dövr ərzində qarşılıqlı maraqların təminatı çərçivəsində inkişaf edərək möhkəmlənmişdir.

Həmin münasibətlərin hüquqi əsası isə 1996-cı ilin aprelində Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi (TƏS) ilə qoyulmuşdur. Sazişi onu imzalayan Azərbaycan və Aİ üzvü olan dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu ilin iyulunda qüvvəyə minmişdir. O vaxtdan 20 il ötür. Bu illər ərzində TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər işləyib hazırlamaqla tərəflər arasında münasibətlərə yeni təkan vermişdir. Yeri gəlmişkən qeyd edək ki, sözügedən sazişə əsasən, Azərbaycanla Aİ arasında ikitərəfli mətəmədi dialoqun aparılması üçün Əməkdaşlıq Şurası, Əməkdaşlıq və Parlamentlərarası Əməkdaşlıq komitələri, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər, eləcə də Ener-



ji nəqliyyat və ətraf mühit məsələləri üzrə alt komitələri kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Əməkdaşlıq Komitəsi isə şuraya tövsiyələr verir. Adları çəkilən alt komitələrə gəldikdə, onlar Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.

Tərəflər arasında bir mühüm mərhələ də var və o, Aİ Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ilə Azərbaycanın Avropa Qonşuluq Siyasətinə (AQS) daxil edilməsidir. Avropa İttifaqı ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiyaya xidmət edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın inkişafı baxımından yeni mərhələ olmuşdur. AQS Azərbaycana siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilme-

sində irəliləyişə nail olunacağı halda Aİ-nin daxili bazarında müəyyən paya sahiblik, vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsinə təmin etmək məqsədilə gələcək inteqrasiya və liberallaşdırma proseslərində iştirak imkanları vermişdir.

Məlumdur ki, ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlığın əsas istiqamətlərindən birini də enerji dialoqu təşkil edir. Bu çərçivədə Prezident İlham Əliyevin 2006-cı ilin noyabrında Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" tərəflər arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açmışdır. Həmin sənədin əsas məqsədi Aİ-nin enerji təchizatının diver-

sifikasiyası və təhlükəsizliyi, eləcə də ölkəmizin enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjiden səmərəli istifadə və digər məsələlər olmuşdur.

Memorandumun imzalanmasından cəmi 13 il keçməsinə baxmayaraq, demək mümkündür ki, ölkəmiz həmin sənədlə üzərinə götürdüyü bütün öhdəliklərə ardıcılıqla əməl edir. Azərbaycan xüsusən Aİ üzvü olan ölkələrin enerji təchizatında etibarlı tərəfdaş kimi özünü təsdiqləyir. Artıq gələcək istifadəyə verilməsi nəzərdə tutulan TAP layihəsi bir sıra Avropa ölkələrinin təbii qaza olan tələbatının qarşılınmasında xüsusi çəkiyə malik olacaq ki, bu da bütünlükdə Aİ-nin enerji təhlükəsizliyinin təminatında ölkəmizin iştirakı deməkdir.

Ardı 2-ci səh.

## BMT Baş Assambleyasında Azərbaycanda həyata keçirilən sosial islahatlar barədə danışılıb

Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində səfərdə olan Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Əhmədov BMT Baş Assambleyasında əhali və inkişaf üzrə Qahirə konfransının 25 illiyi münasibətilə keçirilən yüksək səviyyəli iclasda çıxış edib.

AZƏRTAC xəbər verir ki, Baş Nazirinin müavini 1994-cü ildə təşkil edilmiş Qahirə konfransının əhəmiyyətini vurğulayaraq konfransın həyata keçirilən təşəbbüslərinin mərkəzində insanların rifahının ön planda olduğunu sübut etdiyini bildirdi. Bununla yanaşı, o, ölkəmizdə həyata keçirilən sosial islahatlar çərçivəsində həyat səviyyəsinin yüksəldiyini, insan hüquq və bərabərliyinin təmin edildiyini, o cümlədən sosial xidmətlərə əlçatanlığın artırılması üçün kompleks tədbirlərin görüldüyünü diqqətə çatdırdı. Son 15 ildə Azərbaycanda 2 milyon çox iş yerinin açıldığını, əməkdaşlarının və pensiyaların müvafiq olaraq bir neçə dəfə artırıldığını, əhalinin 1,6 milyon nəfər artaraq 10 milyona çatdığını vurğulayıb.



Ötən dövr ərzində sosial infrastrukturun əhəmiyyətli dərəcədə yaxşılaşdırıldığını və yüzlərlə məktəb, tibb ocaqları və digər sosial obyektlərin inşa edildiyini diqqətə çatdırdı. Baş Nazirinin müavini, eyni zamanda ölkəmizin gənclər və gənc siyasətinə xüsusi önəm verdiyini və gənclərin, qadınların məşğulluğunun, o cümlədən onların ictimai-siyasi həyatda rolunun artırılması istiqamətində məqsədyönlü siyasətin həyata keçirildiyini bildirdi.

Bununla yanaşı, Əli Əhmədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal olduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü, BMT-nin Təhlükəsizlik Şurasının münasibətlərə dair qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilmədiyini diqqətə çatdırdı.

Eyni zamanda Baş Nazirinin müavini Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində qısa müddət ərzində əhəmiyyətli işlərin görüldüyünü, DIM-lərin ölkə prioritetlərinə inteqrasiya edildiyini, habelə regionda və MDB məkanında ilk ölkə olaraq ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabatın təqdim olunduğunu qeyd edib.

## XV Avropa Gənclər Yay Olimpiya Festivalı

### "Minsk-2019"dan "Bakı-2019"dək

XV Avropa Gənclər Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı olacaq

Son aylarda Avropada bir-birindən maraqlı idman yarışlarının şahidi oluruq. İlk olaraq ötən ayın sonlarında Belarusun paytaxtı Minskə təşkil olunan II Avropa Oyunlarını vurğulamaq lazımdır.

Qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəldi. 9 gün ərzində 15 idman növü üzrə 200-dən çox medal uğrunda təşkil edilən yarışlarda Azərbaycan 82 atletlə təmsil olundu.

Komandamızın II Avropa Oyunlarında layiqli nəticə əldə etmək imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, ka-

rateçilərə ümid böyük idi. Sevincirici haldır ki, dövlətin idmançılara göstərdiyi daimi diqqət və qayğı növbəti dəfə özünü "Minsk-2019"da da doğrultdu. Belə ki, Azərbaycan 5-1 qızıl, 10-u gümüş, 13-ü bürünc olanda 28 medal qazanaraq 50 ölkə arasında ilk onluqda yer tutdu.

Bu günlərdə isə qitənin idman həyatı üçün ən əlamətdar hadisələrdən biri - XV Avropa Gənclər Olimpiya Festivalı paytaxtımızda keçiriləcək. İyulun 21-27-də Avropanın 48 ölkəsindən 3600-dən çox 14-18 yaşlı idmançılar "Bakı-2019"un qalibi olmaq uğrunda gərgin mübarizə aparacaqlar.

Ardı 4-cü səh.

## Ölkəmizdəki milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti yüksək dəyərləndirilir

Azərbaycan həm multikultural dəyərlərin tətbiqi, təbliği, həm də müsəlman aləmində vəhdət və qarşılıqlı ideyalarının bərqərar olduğu məkandır

**A**zərbaycan İlahiyyat İnstitutu, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi ilə birlikdə AMEA-nın akademik Z.Bünyadov adına Şərçünəşliq İnstitutunun təşkilatçılığı altında Bakıda keçirilən "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu öz işini başa vurdu.

Öncədən qeyd edək ki, "İslam Sivilizasiyası Qafqazda" I Beynəlxalq Simpoziumu islama dərinindən bələd olan Ümummilli Lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə 1998-ci il dekabrın 9-11-də Bakıda keçirilib. Ulu Öndər Heydər Əliyev vaxtilə "Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycanın başlıyır" sözlərlə islam sivilizasiyasının Qafqazda bərqərar olmasında ölkəmizin oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı əhəmiyyətinə dərinindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək Bakıda "İslam sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu keçirilib.

Təmali Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dini dəyərlərə hörmət və qayğınin, həmçinin dinlərarası tolerantlıq və multi-

kultural ənənələrin təbliğinə əsaslanan bu nəticə siyasi hazırlar Prezident İlham Əliyev uğurla davam etdirir.

Azərbaycan dünyada tolerantlıq və multikulturalizm ideyalarını təbliğ və təbliq edən nümunəvi bir ölkə kimi tanınır. Simpoziumda bu ideyaların təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri xüsusi vurğulandı. Qeyd edildi ki, ölkəmizdə çox sayda məscid, kilsə və sinaqoq dövlet vəsaiti hesabına tikilib, həmçinin təmir edilib.

Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov islamın Qafqaz xalqlarının həyatında tutduğu əhəmiyyətli mövqeyə, həmçinin qafqazlı alim və müfəkkirlərin islam sivilizasiyasına bəxş etdikləri töhfələrə toxundu: "Qafqazın ən böyük məscidi olan "Heydər Məscidi"nin inşa edilib inancılı insanların istifadəsinə verilməsi, din sahəsində peşəkar kadrların hazırlanması məqsədilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılması, dini-mənəvi sferaya dövlət dəstəyinin gücləndirilməsi təmin etmək məqsədilə Mənavi Dəyərlərin Təbliği Fondunun yaradılması bunun ən bariz nümunələrindəndir..."

Ardı 2-ci səh.



## Biçini uğurla başa çatdırdılar

**H**ər il olduğu kimi bu il də Ağstafa taxılçıları bol məhsul yetişdirərək biçini optimal müddətdə başa çatdırdılar. Orta hesabla hər hektardan 36,4 sentner buğda, 28,1 sentner arpa götürən taxılçılar keçən ilki göstəricini xeyli yaxşılaşdırdılar. Əkinçilər həzrətdə gələn ilin məhsulu üçün zəmin yaradırlar.

Ümumiyyətlə, ağstafalılar taxılçılığın inkişafı üçün bütün imkanlardan istifadə edirlər.

Həm fiziki, həm də hüquqi şəxslər istehsalı artırmaq üçün qabaqcıl texnologiyala-

ra üstünlük verirlər. Götürək "Ağstafasud" MMC-ni. MMC hər il əkin sahələrini intensiv şüulla becərərək bol məhsul əldə edir. Kollektiv bu il də məhsulu vaxtında və itkisiz toplayaraq anbarlara yığmışdı. Buğda istehsalı ilə məşğul olan "Ağstafasud" MMC-nin əkin sahələri əsasən Böyük Kəsik, Ağgöl, Köçvəli, Saloğ-

lu və digər kəndlərin ərazisindədir. MMC-nin təkə Ceyrançöl massivində 1700 hektar əkin sahəsi var. Təsərrüfat bu il də yüksək göstərici əldə edib. Hər hektardan 40 sentner taxıl götürən kollektiv gələn il bu göstəricini təzələmək fikrindədir. Bunun üçün təsərrüfatda hər cür şərait var.

Rayonda ən çox taxıl ekilən kəndlərdən biri də Dağ Kəsənəlidir. Keçən il cari ilin məhsulu üçün 999 hektarda taxıl yetişdirən kənd sakinləri hektardan 28,1 sentner arpa, 35,7 sentner buğda götürmüşlər ki, bu da əvvəlki göstəricidən xeyli çoxdur.

Ardı 5-ci səh.





## Azərbaycan ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb

Baş Nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov BMT-nin İnkişaf Proqramının (BMTİP) Baş direktoru Akim Stayner və onun müavini, BMTİP-in Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Spolyariç Eqqer ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanın BMT-nin İnkişaf Proqramı ilə ikitərəfli əməkdaşlığının genişləndirilməsi və birgə həyata keçirilən layihələrdə səmərəliliyin artırılması məqsədilə müzakirələr aparılıb. Azərbaycanın BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Baş Nazirin müavini 1992-ci ildə BMT-yə üzv olmaqdan sonra bu əməkdaşlıq çərçivəsində bir sıra mühüm sənədlərin imzalandığını qeyd etdi. O, ölkəmizin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri qlobal təşəbbüsünə qoşulması ilə bu təşkilatla əməkdaş-



lıqda yeni səhifə açıldığını vurğulayıb.

Azərbaycanda son dövrlərdə bütün sahələrdə inkişafın dayanıqlılığının təmin edilməsi istiqamətində aparılan islahatlar barədə məlumat verən Əli Əhmədov aparılan islahatlarda BMTİP ilə birgə icra olunan layihələrin mühüm önəm kəsb etdiyini bildirib. Eyni zamanda Azərbaycan

Respublikasının Dayanıqlı İnkişaf Məqsədlərinə nail olumasında da ön sıralarda dayanan planlaşdırıldığı, bu məqsədlə ölkədə bütün strategiyalar və dövlət proqramlarının qlobal məqsədlərə uyğunlaşdırıldığı diqqətə çatdırılıb.

Baş Nazirin müavini Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin işğal

olunduğunu və 1 milyondan çox azərbaycanlının yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və bütün bunların ölkədə dayanıqlı inkişaf məqsədlərinə nail olumasında çətinliklər yaratdığını bildirdi.

BMT İnkişaf Proqramının Baş direktoru Azərbaycan Respublikasında aparılan sahəvi islahatları və Azərbaycan-

nin DIM-lərin həyata keçirilməsində göstərdiyi səyləri yüksək qiymətləndirib. O, Azərbaycanda DIM-lərdən irəliləyən gələcəklərlə bağlı vəzifələrin kompleks əlaqələndirilməsi və icrası üçün Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasını yaradılmasını, qısa müddət ərzində DIM-lərə inteqrasiya istiqamətində görülən işləri, habelə regionda və MDB məkanında ilk ölkə Azərbaycan tərəfindən BMT-nin Yüksək Səviyyəli Siyasi Forumunda ikinci Kəndüllü Milli Hesabatın təqdim olunmasını qeyd edib, bütün bunları ölkəmizin DIM-lərə nail olumasında sərgilədiyi həssas yanaşmanın bariz nümunəsi kimi dəyərləndirib.

BMT-nin İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin hökumətlə çox səmərəli əməkdaşlıq qurduğunu və bu əməkdaşlığın digər region ölkələri üçün nümunə ola biləcəyini qeyd edən Miryana Spolyariç Eqqer dayanıqlı inkişafa nail oluması istiqamətində həyata keçirilən layihələrdə BMT-nin hər zaman Azərbaycanı dəstəkləməyə hazır olduğunu diqqətə çatdırıb.

## Azərbaycanın Norveç və İsrail ilə əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib



Azərbaycanın Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu Yorkda Norveçin Beynəlxalq İnkişaf Naziri Daq İnqe Ulstein və İsrailin Ətraf Mühitin mühafizəsi naziri, Təhlükəsizlik Şurasının üzvü Zeev Elkin ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, norveçli nazirle görüşdə ölkə-

lərimiz arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən alternativ və bərpə olunan enerji mənbələrinin və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsi barədə müzakirələr aparılıb. Bununla yanaşı, dayanıqlı inkişaf üzrə təqdim edilən Azərbaycanın ikinci Kəndüllü Milli Hesabatının yüksək sə-

viyyədə hazırlandığı, inklüziv inkişaf və özəl sektorun prosesə cəlb edilməsi məsələlərinin hesabata geniş işıqlandırılmasının təqdirləyici olduğunu qeyd edilib.

İsraili nazirle görüşdə Əli Əhmədov İsrail-Azərbaycan münasibətlərinin inkişaf etdiyini deyib, bu uğurlu əlaqələrin gələcəkdə də davam etdiriləcəyini əminliyini bildirib. Zeev Elkin Azərbaycan ilə İsrail arasında daim dostluq münasibətlərinin olduğunu, bu münasibətlərin Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində yeni əməkdaşlıqlarla daha da möhkəmlənməyini diqqətə çatdırıb. Nazir ölkəmizdə Azərbaycanla əməkdaşlığın davam etdiyini, növbəti illərdə su və su resurslarının səmərəli istifadəsi sahəsində Azərbaycanla əməkdaşlıq etməyə hazır olduqlarını söyləyib, bununla əlaqədar ölkəmizə səfər etmək niyyətini bildirib.

Görüşdə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində Azərbaycanın uğurlu addımlar atdığı və bu sahədə ölkəmizin təcrübəsinin öyrənilməsinin vacibliyi qeyd edilib.

## Qarşılıqlı maraqların təminatına xidmət edən əməkdaşlıq

### Azərbaycanla Avropa İttifaqı arasındakı iqtisadi əlaqələr yüksək etimada söykənir

Əvvəli 1-ci səh.

Lakin Azərbaycanla Avropa İttifaqı arasında iqtisadi əməkdaşlıq təkə enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycanın istər ümumilikdə Al, istərsə də birliyə üzv olan ayrı-ayrı ölkələrlə ikitərəfli sıx iqtisadi, o cümlədən ticarət əlaqələri mövcuddur. Rəqəmlərə nəzər salaq: Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadla açıqladığı son məlumatda bildirilir ki, Azərbaycan cari ilin yanvar-may aylarında 174 ölkədəki tərəfdaşları ilə 14 milyard 74,2 milyon dollarlıq ticarət əməliyyatları aparmışdır. 8,4 milyard 240 milyon dollarlıq ixrac, 5 milyard 834,2 milyon dollarlıq idxal olan bu əməliyyatların xeyli hissəsi Al üzvü olan ölkələrin payına düşür. Məsələn, bu müddət ərzində ölkəmizdən ixrac edilən məhsulların 29,2 faizini İtaliya, 5,5 faizini Almaniya, 5 faizini İspaniya, 3,9 faizini Çexiya, 3 faizini Fransa, 2,5 faizini Portuqaliya almışdır. Bu isə o deməkdir ki, 5 ay ərzində Azərbaycanın ixracında Al üzvü ölkələrin xüsusi çəkisi 50 faizə yaxın olmuşdur. Razılaşdır ki, Azərbaycan kimi kiçik ölkənin dünyanın iqtisadi düzenində sanbalı yerini alan Avropa İttifaqı ilə bu səviyyədə ticarət tərəfdaşlığı sıradan adı göstərici deyil.

İdxala gəldikdə isə bu sahədə də Al ilə əlaqələrimiz ixracdakı kimi olmasa da, kifayət qədər genişdir. Yəni də statistikaya müraciət edək: ilin əvvəlindən keçən 5 ay ərzində Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 4,8 faizi Almaniyanın, 2,7 faizi İtaliyanın, 2,1 faizi Fransanın, ele-

cə də 14,2 faizi Avropanın digər mühüm ölkəsinin - İsveçrənin payına düşmüşdür. Al ilə ticarət əlaqələrimizdə başqa bir vacib amil idxal və ixracda qeyri-neft məhsullarının istər ümumilikdə Al, istərsə də birliyə üzv olan ayrı-ayrı ölkələrlə ikitərəfli sıx iqtisadi, o cümlədən ticarət əlaqələri mövcuddur. Rəqəmlərə nəzər salaq: Dövlət Statistika Komitəsinin Dövlət Gömrük Komitəsinə istinadla açıqladığı son məlumatda bildirilir ki, Azərbaycan cari ilin yanvar-may aylarında 174 ölkədəki tərəfdaşları ilə 14 milyard 74,2 milyon dollarlıq ticarət əməliyyatları aparmışdır. 8,4 milyard 240 milyon dollarlıq ixrac, 5 milyard 834,2 milyon dollarlıq idxal olan bu əməliyyatların xeyli hissəsi Al üzvü olan ölkələrin payına düşür. Məsələn, bu müddət ərzində ölkəmizdən ixrac edilən məhsulların 29,2 faizini İtaliya, 5,5 faizini Almaniya, 5 faizini İspaniya, 3,9 faizini Çexiya, 3 faizini Fransa, 2,5 faizini Portuqaliya almışdır. Bu isə o deməkdir ki, 5 ay ərzində Azərbaycanın ixracında Al üzvü ölkələrin xüsusi çəkisi 50 faizə yaxın olmuşdur. Razılaşdır ki, Azərbaycan kimi kiçik ölkənin dünyanın iqtisadi düzenində sanbalı yerini alan Avropa İttifaqı ilə bu səviyyədə ticarət tərəfdaşlığı sıradan adı göstərici deyil.

İdxala gəldikdə isə bu sahədə də Al ilə əlaqələrimiz ixracdakı kimi olmasa da, kifayət qədər genişdir. Yəni də statistikaya müraciət edək: ilin əvvəlindən keçən 5 ay ərzində Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 4,8 faizi Almaniyanın, 2,7 faizi İtaliyanın, 2,1 faizi Fransanın, ele-

Raqif MƏMMƏDLİ, "Azərbaycan"

## Azərbaycan Ordusunun erməni kəndini atəşə tutması barədə Ermənistan mətbuatının yaydığı məlumatlar əsassızdır

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakterli daşıyır.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirdilər. "Eyni zamanda bildiririk ki, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görə mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən süsürüldü", - deyər nazirliyin məlumatında bildirilib.

## IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüş olub



Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar əsrlərdən sülh və həmrəylik şəraitində yaşayırlar.

Beynəlxalq Multikulturalizm Yay və Qiş Məktəbləri bu birgəyaşayışın bütün dünyaya təqdim olunması baxımından çox əhəmiyyətlidir. Artıq ənənəyə çevrilən bu məktəblər özünəməxsus Azərbaycanın multikulturalizminin edöbi-bədi təqdimatları üçün çox yaxşı fürsətdir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları ilə görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla deyib.

Yay məktəbinin iştirakçılarına Azərbaycandakı multikultural və tolerant mühit barədə məlumat verən Kamal Abdulla 2016-cı ilin Prezi-

dent İlham Əliyevin sərəncamı ilə ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini bildirib. O vurğulayıb ki, multikulturalizm Azərbaycanın dövlət siyasəti, xalqımızın həyat tərzidir. Azərbaycan dövləti özünün multikultural siyasətini, tolerant mövqeyini daim qoruyur və inkişaf etdirir. Himayəçilik Şurasının sədri vurğulayıb ki, Azərbaycanda multikultural həyat tərzinin qədim tarixi və böyük ənənələri var. Ən qədim zamanlardan ölkəmizdə müxtəlif xalqların nümayəndələri arasında dərin dostluq və qarşılıqlı əməkdaşlıq mühiti formalaşmışdır. "Azərbaycan multikulturalizminin edöbi-bədi qaynaqları" kitabı ölkəmizdəki multikultural həyat tərzinə işıq salır.

Kamal Abdulla bildirib ki, bu gün Azərbaycan multikulturalizmi bir çox ölkələrin universitetlərində fənn kimi tədris edilir.

Görüşdə Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları- nın suallarına cavablandırılıb.

Əvvəli 1-ci səh.

Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənilməsi və onun aktual problemlərinin arasıdırılması, ölkəmizin uzun- əsrlik keçmişə malik, qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti bu gün də davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün respublikada mövcud tolerant və multikultural mühitin dünyada tanıtılması istiqamətində həyata keçirilən inkişafda qafqazlı, xüsusən azərbaycanlı alimlərin özünəməxsus mövqeyindən bəhs edilib. Simpoziumun keçirilmə tarixinin də rəmzi mənası vardı: iyulun 14-də Ulu Öndər Heydər Əliyevin hakimiyyəti gəlməsinin 50 illik tamam oldu. İlk növbədə məhz bu baxımdan konfransın təşkil xüsusi əhəmiyyət daşıyır.

Yekun konfransda "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumun iştirakçıları arasında Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı müraciət qəbul olundu. Bakı şəhərində keçirilmiş "İslam si-

vilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumuna göstərdiyi hərtərəfli diqqətə, eləcə də tədbir iştirakçılarına ünvanladığı müraciətə görə dövlət başçısına təşəkkür bildirilən müraciətdə qeyd edilir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb: "...Təsədüfi deyildir ki, Bəhmənşar Azərbaycanı, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nesirəddin Tusı, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı müfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycanından yayılıb..."

Paytaxt Bakının son 10-15 il ərzində evsahibliyi etdiyi bir sıra beynəlxalq tədbirləri kimi, "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumu da məhz Ulu Öndər Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinin bariz nümunəsidir. Sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən ölkəmiz elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkədir. 2016-cı ilin "Multikulturalizm ili" elan olunması da bu ali dəyərlərə dövlət başçısının yüksək münasibətinin təzahürü-

dür. Qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz sərhədlərindən çıxması zərurətə çevrilir. Sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə Azərbaycan multikulturalizmi önə çəkəməsi zamanın çağırışları ilə həmahəngdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il "İslam həmrəyliyi ili" elan edilməsi haqqında imzaladığı tarixi sərəncamın da İslam dünyasında böyük əhəmiyyəti oldu. Həmin sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır. Bu, eyni zamanda 2016-cı ilin "Multikulturalizm ili" elan olunması barədə dövlət başçısının imzaladığı sərəncamın məntəqi davamı idi. Dünya xalqları birnəqli şəkildə görür və hiss edir ki, Azərbaycan həm multikultural dəyərlərinin təbliği və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Xatırladaq ki, "Çar Rusiyasının Qafqazda İslam siyasəti", "Qafqazda din təhsilində məscid, mədrəsə və xanəqahların rolu", "Qafqazda multikulturalizm" kimi mövzular "İslam sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun keçirilən panel iclaslarının aparıcı mövzuları idi. Hər paneldə isə çoxsaylı məruzələr dinlənildi.

Məhəmməd NƏRİMANOĞLU, "Azərbaycan"

## Bakı Mədəniyyətlərarası Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib

İyulun 17-də "Bakı Mədəniyyətlərarası Gənclər Forumu: Dinlərarası dialoqdan fəaliyyətə doğru" adlı Beynəlxalq Gənclər Forumu çərçivəsində plenar sessiyalar keçirilib. Forum Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi layihəsi çərçivəsində təşkil edilib.

AZƏRTAC xəbər verir ki, "Multikulturalizm siyasəti və multikulturalizmin Azərbaycan modeli" mövzusunda keçirilən ilk sessiyanın moderatoru İrina Kunina qeyd edib ki, multikulturalizmin müasir dövrdə bir sıra modelləri var. Bu modellər öz xüsusiyyətlərinə görə bir-birindən fərqlənir. Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, multikultural cəmiyyətin formalaşmasında və multikultural mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.

Moderator multikulturalizmin Azərbaycanda həyat tə-



zine çevrildiyini, ölkədə ayrı-ayrı millətlərin nümayəndələrinin sülh şəraitində yaşadıklarını vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Layihələr şöbəsinin müdiri Abbas İsmayılov sessiyada çıxış edərək Azərbaycanın multikulturalizm modelindən bəhs edib. O bildirib ki, Azərbaycanın multikulturalizm modelinin məqsədi dünyada dinlər, xalqlar və millətlər arasında birgəyaşayışın harmoniyasını yaratmaqdır. Hazırda bu model dünyaya bir nümunə kimi göstərilir və eyni zamanda, öyrənilir.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın dövlət siyasətinə çevrilən multikulturalizm siyasətinin əsası Ulu Öndər

Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Müstəqil Azərbaycan Respublikasında multikulturalizmi münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Abbas İsmayılov dövlət başçısının müvafiq fərmanı ilə yaradılmış Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin gördüyü işlər, həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib. Qeyd edib ki, multikulturalizm və tolerantlığın qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər dövlət-dini münasib-

bətlərinin, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin tənzimlənməsinə xidmət edir.

Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət Nazirliyi Aparatının rəhbərinin müavini, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vəlif Əliyev deyib ki, Azərbaycan multikulturalizminin, tolerantlığın, birgəyaşayışın təkə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə meşğul olur. Dünya multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq

tədbirlər keçirilib və bu, artıq ənənə halını alıb.

Vəlif Əliyevdə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirilən uğurlu layihələrdən bəhs edib. Bildirib ki, "Bakı Prosesi" mədəniyyətlərarası dialoqun inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. O, həmçinin multikulturalizmə zidd olan ksenofobiya, diskriminasiya və islamofobiyanın acınacaqlı təzahürlərindən danışdı.

Daha sonra "Bakı Prosesi"nin 10 illik fəaliyyətini əks etdirən videoçarx göstərilib. "Millətlərarası münasibətlərin gələcəyə inteqrasiyası"

adlı plenar sessiyanın moderatoru Sara Rəhim Böyük Britaniyada fəaliyyət göstərən Gənclər Arasında Ümumi Söz (ACWAY) təşkilatının fəaliyyətindən, gənclərə bağlı realaşdırdığı layihələrdən danışdı.

Griffit Universitetinin Dinlərarası və Mədəni Dialoq Mərkəzinin direktoru Brayan Adams çıxışında dini və milli tolerantlığın mühitinin millətlərarası münasibətlərin sağlamlıq şəklində inkişafına töhfələri barədə söhbət açdı. O, müxtəlif millətlərdən olan gənclərin bir araya gələrkən mədəniyyətlərarası və dinlərarası dialoqa bağlı müzakirələr aparmalarının əhəmiyyətli olduğunu bildirdi. Eyni zamanda, gənclərin dinlərarası və mədəniyyətlərarası dialoq kimi təşəbbüslərə daha fəal şəkildə cəlb edilməsinin, onların liderlik bacarıqlarının inkişaf etdirilməsinin vacib olduğunu qeyd etdi. Brayan Adams bu üç imkanların yaradılmasına görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi.

Plenar sessiyalar müzakirələrə davam etdi.





# Gənclik



## ● Gənclik və idman

# Dövlət gənclər siyasəti Lənkəranda uğurla həyata keçirilir

Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yeni dövlət siyasəti qaydısından sonra gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biri təşkil edilmişdir. Ümummilli Liderin müvafiq fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılmış, ölkə gənclərinin dövlət quruculuğu prosesində daha mütəşəkkil surətdə iştirakına tökan verilmişdir.



başçılıq etdiyi dövrdə başlandı. Ölkədə Olimpiya Hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı Ulu Öndər Heydər Əliyev tərəfindən 1993-cü ildə Milli Olimpiya Komitəsi yaradılmışdır. Hazırda ölkədə 45 Olimpiya İdman Kompleksi fəaliyyət göstərməkdədir.

2018-ci il oktyabrın 15-də ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilən, 6 hektar ərazini əhatə edən Lənkəran Olimpiya İdman Kompleksində 788 tamaşaçı yerlik universal idman salonu, 53 yerlik mehmanxana, 70 yerlik konfrans zalı fəaliyyət göstərir. Burada ağır atletika və trenajor zalında idmançılar üçün hər cür imkan malikdir. Boks zalında məşqlərin keçirilməsi və yarışların təşkilatı üçün mükəmməl şərait var. İdmançılara həkim nəzarəti də yüksək səviyyədə təşkil olunub. Güleş zalı Beynəlxalq Güleş Federasiyasının standartlarına uyğun tikilib. Bu zalda 90 tamaşaçı yeri var. Burada mini-futbol meydançası da idmançıların ixtiyarına verilib. Basketbol və voleybol meydançaları idmansevərlərə dəyərli təhfidir. Rayonda 15 idman növü üzrə 8.242 nəfər idmanın müxtəlif növləri üzrə məşğul olur. Onlardan 1059 nəfəri qadınlar, 4.267 nəfəri 5-13 yaşlı uşaqlar, 3.137 nəfəri 14-17 yaşlı yeniyetmələr, 808 nəfəri 18-29 yaşlı gənclər, 32 nəfəri isə ellilərdir. Həmçinin rayonumuzda 202 idman qurğusu mövcuddur ki, onlardan 192-si dövlət, 10-u qeyri-dövlət təşkilatlarında yerləşir.

Lənkəranda uşaqların, eləcə də yeniyetmə və gənclərin idmana cəlb edilməsi, müxtəlif növlər üzrə rayon birincilik və turnirlərinin keçirilməsi Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə uğurla davam etdirilir. Belə ki, hər il boks, güleş, taekvando, ağır atletika, futbol, cüdo, voleybol, badminton, şahmat idman növləri üzrə keçirilən turnir və birinciliklər uğur qazanmış idmançıları respublika çempionatlarında və beynəlxalq yarışlarda Lənkəranı uğurla təmsil etmişlər. Məlumat üçün qeyd edək ki, 2018-ci il ərzində Lənkəran rayonunda müxtəlif idman növləri üzrə 2.200 nəfərə yaxın idmançının iştirakı ilə 27 rayon birincilik turniri keçirilmiş, qalib gəlmiş idmançılar zona və respublika birinciliklərində, eləcə də beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmişlər. Eləcə də cari ilin yarım il ərzində 1700 nəfərə yaxın idmançının iştirakı ilə 14 rayondaxili birincilikdə uğur qazanmış idmançılardan 41 nəfəri I yeri, 34 nəfəri II yeri, 39 nəfəri III yeri əldə etmişlər. Cari ildə Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi, Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatlığı ilə Lənkəran Olimpiya İdman Kompleksində Aprel şəhədlirinin əziz xatirəsinə həsr olunmuş yunan-Roma güleşi idman növü üzrə Lənkəran rayon açıq birincilikdə 300-dən artıq idmançı öz qüvvəsini sınaqmışdır.

Lənkəran rayonunun idman tarixində, eləcə də Azərbaycan idmanı tarixində ilk dəfə olaraq ağır atletika idman növü üzrə Lənkəran idman məktəbini təmsil edən Rzazadə Lalə Ceyhun qızı 6-18 oktyabr 2018-ci il tarixlərində Argentinada keçirilən Yeniyyətmələrin Olimpiya Oyunlarında qadınlar arasında Azərbaycanı təmsil edən yeganə iştirakçı kimi 58 kq çəki dərəcəsində öndüclərindən birini tutmuşdur.

Yalçın ƏHMƏDOV,  
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi

## ● Oğullar əsgər gedir

# Hərbi xidmətə yüksək əhvali-ruhiyyə ilə

Qazax rayonunda gənclərin hərbi vətənpərvərlik təربiyəsinin gücləndirilməsi istiqamətində çoxlu sayda tədbirlər həyata keçirilir. Mahz bunun nəticəsidir ki, çağırış yaşına çatmış gənclər çox böyük ruh yüksəkliyi ilə gedirlər. Növbəti çağırış zamanı da yolasalma mərasimində əsl izdiham yaşandı.



Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin rəisi, mayor Mehman Rəhimov hərbi xidmətə yola düşən gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlər hər bir əmrini sayılı yerinə yetirməyi tövsiyə etdi.

Şəhid anası Tamella Süleymanova, "Azərbaycan Qarabağ Müharibəsi Əlliləri, Vətəranları və Şəhid Ailələri" İctimai Birliyi Qazax rayon şöbəsinin sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Əliyev, əsgər atası Baxış Hüseynov Vətən qarşısında gənclərin ordu sıralarında layəqətlə xidmət etmələrinə əminliklərini bildirdilər.

Məktəblilər və rayonun in-cəsənət ustaları vətənpərvərlik mövzusunda seiflər səsləndirdi, mahnılar oxudu. Axırda çağırışçılar üçrəngli Azərbaycan bayrağını öpərək hərbi hissələrə yola düşdülər.

Sabir ƏLİYEV,  
"Azərbaycan"

## ● İnsan kapitalı

Hər bir dövlətin əsas missiyalarından biri gələcəyini etibar edəcəyi nəslin hazırlanmasıdır. Azərbaycanda da gənclər siyasəti dövlətin prioritet sahələridir. Hazırda Azərbaycanın elmi gəncliyi həyatın bütün sferalarında fəallığı ilə seçilərək böyük əhəmiyyət daşıyan müxtəlif layihələrin reallaşmasında mühüm rol oynayır.

Əsas Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılmasına və onların ölkə-

nə başa vurub "Genetika" ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasına qəbul olunmuşam. 2015-ci ildə isə magistraturanı fərqlənmə diplomu ilə bitirmişəm. 2016-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutunun "Molekulyar biologiya" ixtisası üz-




# Cəmiyyətin ən fəal qüvvəsi

nin gələcəyinə töhfə verməsinə təmin etməkdir. İndi böyük ixtiyarına demək olar ki, ölkəmizdə gəncliyin inkişafı, elmin təbliği və populyarlaşdırılması məqsədilə müxtəlif dövlət proqramları həyata keçirilir.

Ölkə rəhbərinin gənclər haqqında imzaladığı sərəncamlar, aparılan uğurlu islahatlar cəmiyyətin bütün sahələrində bu təbəqənin fəal iştirakına şərait yaradır, onların yaradıcı potensialının üzə çıxarılmasına dəstəklənir, gənc nəslin sağlamlığını qoruyur, təhsil və məşğulluq məsələlərini diqqətdə saxlayır. Xüsusilə qeyd etmək istərdik ki, dövlət başçısının sərəncamı ilə gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişaf Strategiyası" da gənclər üçün böyük perspektivlər açmışdır. Milli Elmlər Akademiyası da öz fəaliyyətini gənclərin elmi-intellektual inkişafı ilə bağlı Azərbaycan hökumətinin yürütdüyü inkişaf strategiyasının reallaşdırılmasına hədəfləyən istiqamətlər üzrə həyata keçirir və bununla respublika elminin dünyaya inteqrasiyasının sürətləndirilməsinə və ölkədə elmin populyarlaşdırılmasına çalışır.

Mən 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuşam. 2008-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib Bakı Dövlət Universitetinin Biologiya fakültəsinə qəbul olmuşam. 2013-cü ildə bakalavr pilləsi-



re doktoranturasına daxil olmuşam. 2017-ci ildən bəri AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun "Proteomiks" laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıram.

"Dənli bitkilərdə işıqla in-duksiya olunan proteom və metabolom dəyişikliklər" mövzusunda tədqiqat işimin nəticələri respublika və xarici jurnallarda nəşr olunub, yerli və beynəlxalq konfranslarda din-lənib və müzakirə edilib, sertifikatlar və diplomlarla mükafatlandırılıb. Ümumilikdə 14 elmi əsərin müəllifiyəm.

2017-ci ilin may ayında Tacikistan Respublikasının Düşənbə şəhərində keçirilən "Gənc alimlərin elm, innovasiya və texnologiyaların inkişafında rolu" adlı II Beynəlxalq konfransda məruzə ilə çıxış etdim.

2017-ci ildə elmi fəaliyyətdə fərqləndiyimə görə

Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olundum.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun "Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə molekulyar-genetik, hüceyrə biotexnologiyası və proteomiks yanaşmalar tətbiq olunmaqla buğdanın quraqlığa və duza davamlılığının yaxşılaşdırılması" adlı qrant layihəsinin üzvü seçildim. Bu layihə çərçivəsində 2018-ci ilin aprelində Cənubi Koreyanın Pusan şəhərində yerləşən Pusan Milli Universitetinin Bitkilərin molekulyar biologiyası laboratoriyasında elmi-praktiki ezamiyyətdə oldum.

2018-ci il oktyabrın 31-də AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun və Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədris

İnstitutunun birgə təşkilatlığı ilə akademik Cəlal Əliyevin anadan olmasının 90 ilyinə həsr olunmuş "Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və global çağırışlar" mövzusunda gənc alim və tələbələr üçün konfransında "Ən Yaxşı Məruzə" nominasiyası üzrə I yerə layiq görüldüm.

İnstitutun həyatında fəal iştirak edən elmi işçi kimi biologiyanın müasir sahələri ilə əridən maraqların, nəzəri biliklər və elmi hazırlığın artırılması üzərində müntəzəm çalışıram. Təcrübələr göstərir ki, gənclərin elmi-innovativ aktual problemləri müzakirə etməsi və həll yollarının araşdırılması məkanın onların bir araya gətirilməsi məsələsinə ləğvdir. Hazırda tədqiqatlarımı davam etdirmək məqsədilə Cənubi Koreyanın Pusan Milli Universitetinin Bitkilərin molekulyar biologiyası laboratoriyasının müdiri, professor Choon Hwan Leedan dəvət məktubu almışam. Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 5 ay müddətində elmi fəaliyyətimin həmin universitetdə davam etdirəcəyəm.

Gənclik cəmiyyətin aparıcı qüvvəsidir və bu qüvvəni yalnız yüksək elm və təhsillə, qabiliyyət və bacarıqla reallaşdırmaq mümkündür. Gənc nəsl öz elmi-ictimai fəaliyyətində daim dövlətin xüsusi qayğısını hiss edir və gələcək hədəflərini miqyasını daha da genişləndirir. Görülən işlərin, həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri öz intellektual səviyyələrini, bilik və bacarıqları ilə nənki regionda, ümumiyyətlə, dünyada tanınır və qəbul olunurlar.

Aynurə PAŞAYEVA,  
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun kiçik elmi işçisi

## ● Sənət məktəbində

# Burada peşəkarlar hazırlanır

Söhbət İsmayilli Dövlət Humanitar və Texnologiya Kollecinə gedir

Hazırda iri şəhərlərdə yanaşı regionlarımızda da onlarla ali və orta texniki təhsil müəssisələri fəaliyyət göstərməkdədir. Sözsüz ki, bu amil bölgələrimizdə ziyahlığın daha da inkişaf etməsinə yanaşı, həmin ərazidə və yaxınlıqda yerləşən rayonların sakinləri üçün də bir rahatlıq yaradır.

Gənclər təhsil ardınca uzaq məsafə qət edib paytaxta və ya digər şəhərlərə gələməkdənsə, daha yaxınlıqda yerləşən, özələrinə və valideynlərinə də sərf edən məkanda arzularını həyata keçirmək şansı qazanırlar. Belə təhsil müəssisələrindən biri də İsmayilli Dövlət Humanitar və Texnologiya Kollecidir. Həmişə elmi potensialı ilə seçilən İsmayilli Dövlət müəssisə Nazirlər Kabinetinin 25 iyun 2013-cü il tarixli qərarı ilə fəaliyyətə keçirilib.

Kollecin direktoru, dosent Kəmalə Süleymanlı bildirdi ki, rayonda, o cümlədən regionda belə bir təhsil müəssisəsinə yaranan ehtiyac kollecin açılmasını zəruri etdi. O, Azərbaycan təhsilində yaradılan şəraitə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Ardıcılı köməyə və hətərfəli dəstəyə görə Əli Təhsil Nazirliyinə, İsmayilli Rayon İcra Hakimiyyətinin rəhbərliyinə təşəkkürünü çatdırdı. Tədrisin yaxşılaşdırılması üçün bundan sonra görülməli işlərdən də ətraflı danışdı.



Direktor bildirdi ki, kollecə 9 illik və tam orta təhsil bazasından gənclər qəbul olunur. Doqquzillik təhsil bazasın-

dan məktəbəqədər təlim və tərbiyə, mühasibat uçotu, at və süd məhsullarının texnologiyası, kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, taxi və taxil məhsullarının saxlanması və emalı texnologiyası, aqrar təsərrüfatın təşkil, turizm və onun təşkil, baytarlıq, bank işi və bələdiyyə işi ixtisasları var.

Tam orta təhsil bazasından isə tibb bacısının işi, mühasibat uçotu, meşə və meşə-park təsərrüfatının təşkil, bələdiyyə təsərrüfatının təşkil və sair ixtisaslar tədris olunur.

Təhsil müəssisəsini bitirən məzunlar ixtisaslarına uyğun olaraq ölkə ərazisindəki fərqli təsərrüfat subyektlərində çalışırlar. Onların arasında tibb, turizm və aqrar sektoru təmsil edənlər üstün mövqeyə malikdirlər. Hətta turizm ixtisaslı kadrlardan Türkiyə və Yunanıstanın analoji obyektlərdə işləyənlər də var. Kollecdə 80 nəfər işçi çalışır və respublikamızın 44 rayonundan 500 tələbə təhsil alır.

Kollecin ilk buraxılışı 2015-ci ildə olub. Bunlar isə illik ixtisaslarda təhsilənlərdir. Həmin ixtisaslar isə turizm və onun təşkil, həmçinin kompüter şəbəkəsidir. Ondan sonra hər il buraxılışlar olur. İllər üzrə nə qədər məzun buraxılışına gəldikdə isə onlar ixtisas sayından asılıdır. Bu hədd 100-dən bir qədər çox da ola bilər, ad da... Kəmiyyət öz yerində. Vacib olanı isə bu təhsil müəssisəsində keyfiyyətli kadrların hazırlanmasıdır.

Əli SƏLİMOV,  
Ağaəli MƏMMƏDOV (foto),  
"Azərbaycan"





# Azərbaycan müəllimini seçir

"Anamla imtahana gəlmişəm. İndi onu gözleyirəm, o, söz verib ki, özümü yaxşı aparıb sənə qit otursam, gələndən sonra mənə istədiyim hədiyyəni alacağ" - deyərək 3 yaşlı balaca Qumral bəyimiz şirin-şirin söhbət edir. Anasını imtahana yola salanda isə deyib ki, "ana, imtahan-dan güllə-güllə çıx..."

Hayəcanlı namizədlər, var-gəl edən doğmalar ilə birlikdə Azərbaycan Texniki Universitetinin imtahan zalında təşkil edilən müəllimlərin işə qəbulu üzrə imtahan prosesini izləyirik.

İmtahan verən bacısını gözleyen Nicat Məmmədov söyləyir ki, Masallı rayonundan gəlir. Artıq ikinci dəfədir ki, müəllimlərin işə qəbul imtahanında iştirak edən bacısını, yaşadığı ərazi üzrə vakansiyaya düşməyini görə yenidən özünü sınaq qərarına gəlib: "O, imtahana giren zaman özünənamılı idi və buna görə də tezliklə yaxşı nəticə əldə etməsi ilə bağlı sevincli xəbər gözləyirəm".

Gülnarə Babayeva isə imtahana qızını gətirib. Gülnarə xanım da qızının yaxşı bal toplayacağına əmin olduğunu deyir və söyləyir ki, artıq neçə müddətdir ki, övladı müəllimlərin işə qəbul imtahanına hazırlaşır. O, Bakı şəhərindəki məktəblərdən birində işləməyi istəyir.

İmtahanda iştirak etmək üçün həyat yoldaşı ilə bərabər Bərdə rayonundan gələn Yegənə Məhərrəmovə söyləyir ki, o da ikinci dəfədir ki, bu imtahanda iştirak edir: "Ötən dəfə cəmi iki balım çatmadı ki, istədiyim vakansiya düşmüş, amma çox çalışmışam ki, nəticəmi yaxşılaşdırım və əminəm ki, buna nail olacağam".

Astara rayonundan gələn Elza Hüseynova isə söyləyir ki, müəllimliyi, uşaqlarla işləməyi çox sevdiyi üçün imtahanın maksimum bal yığmağı planlaşdırır.

**Test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb**

Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48204 namizəd iştirak hüququ qazanıb. İyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqi əid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri se-



çim ardıcılığı gözənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrini əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq. İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

**Müəllimlərin işə qəbulu prosesinə son 5 il ərzində xüsusi diqqət var**

İmtahanın gedişi barədə məlumat verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov söylədi ki, indiyə qədər 23 minə yaxın namizəd imtahan prosesində iştirak edib. Artıq bir sıra fənlər - tarix, coğrafiya, fizika, alman dili və ingilis dili üzrə imtahanlar yekunlaşıb. Hazırda ibtidai sinif ixtisası üzrə imtahan prosesi keçirilir.

Cəsarət Valehov bildirir ki, müəllimlərin işə qəbulu prosesinə son 5 il ərzində xüsusi diqqət var. Nəticə onunla bağlıdır ki, ötən 2018-2019-cu tədris ilində ali təhsil müəssisələrində pedaqoji ixtisaslara qəbul olunanların göstəriciləri kifayət qədər artıb. Azərbaycan təhsil tarixində ilk dəfə 3000 nəfərə yaxın abituriyent 500 və daha yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçib ki, bu da böyük uğurdur. Həmçinin bu o deməkdir ki, artıq Azərbaycanda müəllimlik nüfuzlu peşayə çevrilib. Buna görə də bu imtahanlarda iştirak ilbəl artıb. Məsələn, ötən il 51 min nəfər, bu il isə 55 minə yaxın şəxs elektron qeydiyyatdan keçib, müəllim olmaq üçün müraciət edib. Vakant

olur. Onlar əsasən nəticələrindən narazı olanlardır. Bəzilərini sualların çətin olduğundan şikayətlənir. Amma bütün suallar hər bir fənnin proqramına uyğun ali və ümumtəhsil müəssisələrində çalışan ekspertlər tərəfindən hazırlanıb, dəfələrlə ekspertizadan keçirilib. Ona görə suallarda hər hansı bir problem yoxdur. Problem yarandıqda imtahan zalında nəzarətçilər də var, fənn ekspertləri də. Onlar tərəfindən dərhal yerində rəy bildirilir".

58 balın sevinci... Budur, artıq foyədə cəmlənən və imtahan verənlərin bir qismi qazandıqları nəticələri yaxınları ilə bölüşməyə tələsirlər. Kimisi sevinclidir, kimisi göstərdiyi nəticədən məyus...

Şad xəbər tez yayılır frazəsi da bir daha öz təsdiqini tapır və maksimum 60 baldan 58-ni yığanların müjdesi də verilir.

"58 bal haqqında gözlədiyim göstərici idi. Suallar mənə çətin gəlmədi və hər birini asanlıqla cavablandırdım. Sonda gözlədiyim nəticəni əldə etdiyim üçün çox sevinirəm" - deyərək Lələ Babayeva sevincini bizimlə bölüşür.

Artıq imtahanlarda ikinci dəfədir ki iştirak edən Pedaqoji Kollecin məzunu Aida Mikayilzadə də 58 bal sevincini yaşayandanadır. "Birin-ci dəfə imtahandan 39 bal yığmışdım, amma qarsına məqsəd qoyub bu il daha yüksək bal topladım. Ən böyük arzum müəllimlik adına layiq görülmək idi".

Hayəcandan sevincini dilə gətirə bilmədiyini söyləyən Günel Namazova isə deyir ki, 2017-ci ildə Lenkeran Dövlət Humanitar Kollecinin bitirib. İki dəfə müəllimlərin işə qəbulundan az nəticə toplasa da, məqsəddən dönməyib və çalışaraq yüksək nəticə əldə edib: "Hədəfim 60 bal idi və 58 bal toplayaraq bu nəticəyə yaxınlaşdım. Qarşıda məni müsahibə mərhələsi gözləyir, oranı da uğurla adlayıb müəllimlik adına layiq görülməyə".

Yavaş-yavaş imtahan keçirilən məkani tərk edirik. Müəllim olmaq üçün yarış girenlərin çoxluğu və yüksək bal toplayanların qururu və sevinci onu deməyə əsas verir ki, bu gün Azərbaycan müəllimi cəmiyyətin ən sevilən, ən nüfuzlu təbəqəsidir.

**Yasəmən MUSAJEVA, "Azərbaycan"**

Yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və bu sahədə növbəti inkişaf etdirilməsi sahələrin müəyyən olunmasıdır. Bu sahədə ictimai birliklərin/biznes assosiasiyalarının nümayəndələri, aparıcı hüquq-konsaltinq şirkətləri ilə intensiv görüşlər keçirilməsi, islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin aidiyyəti üzrə təqdim olunması tədbirləri də həyata keçiriləcək.

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Nəvan Məmmədova qeyd edib ki, "AmCham Azərbaycan"ın hər zaman verdiyi təkliflərinin bir ictimai iştirakçılığa bağlıdır: "Hesab edirəm ki, istənilən ölkədə inkişaf yolu özal sektorla dövlət arasında dialoq keçir. Bunun üçün müəyyən platformaların olması çox önəmli faktorlardır. Düşünürəm ki, biz əməkdaşlığımızı daha da genişləndirməliyik. Yaxın vaxtlarda yaradılmış "Azranking.az" portalı çox gözəl platformadır. Biz, eyni zamanda, ictimaiyyətin daha çox maarifləndirilməsi üzərində işləməliyik. Bu istiqamətdə biznes assosiasiyalarının, palataların rolu böyükdür. Sentyabrda daha yaxından əməkdaşlıq edəcəyik".

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Lily Bəgşaylı isə deyir: "Dövlət-biznes tərəfdaşlığı dialoqu platforması bir sıra ölkələrdə də mövcuddur. Azərbaycanda əlaqədar hal odur ki, məhz bu dialoq dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Dövlət-biznes tərəfdaşlığı dialoqunun üzvləri arasında olan kommunikasiyanı təmin etmək üçün elektron platformanın mövcudluğu çox əhəmiyyətlidir. Mən bütün özal sektorun nümayəndələrini və biznes assosiasiyalarını bu təşəbbüsə qoşulmağa dəvət edirəm".

Regional İnkişaf" İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib

# "Minsk-2019" dan "Bakı-2019" dək

XV Avropa Gənclər Olimpiya Festivalı gələcəyin idman ulduzlarının növbəti zəfər meydanı olacaq

**Əvvəli 1-ci səh.**

2018-ci il mayın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yarıdılması haqqında sərəncam imzalayıb.

Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkilatçı cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. "Bakı-2015" I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, "Formula-1" yarışları günlərində həyata keçirilən təşkilatçı işlərinə, möhtəşəm idman bazalarımıza, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gözələ bilməyən xarici ölkələrin mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışların keçirilməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər. Eyniliklə bu kimi fikirlərə Olimpiya festivalına gələn hazırlıq prosesi çərçivəsində də rast gəlmək mümkündür.

İdmançılarımız "Minsk-2019"dakı zəfər istafetini Bakıda davam etdirəcək əzminlədirlər. Buna qədər atletlərimiz Avropa Yeniyyətçilərinin 13 Olimpiya festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş, 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə edilmiş 45 medaldan 38-i cüdəcülərimizin (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-si isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Qarşıdakı turnirdə də doğma divarlar amilindən istifadə edərək ölkəmizi layiqincə təmsil edəcək 122 idmançı qarasında güleşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərə təmsil olunacaq. Bundan başqa, cüdə yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizə aparacaq.



caq. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxildir.

edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarında isə ümumilikdə 30 oyunçu yer alıb.

Mötəbər yarışda ölkəmizin adından 3 qız və 3 oğlan velosipedçi yarışacaq. Qızların mübarizəsində Lələ Əbdürrəhmanova, Güleş İsmayilova (7 saylı Olimpiya Məktəbi), Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi) çıxış edəcəklər. Oğlanların yarışında isə Nikita Sırov (Respublika Olimpiya Velosiped Məktəbi), Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi), Nofel Nuriyev ("Neftçi" İdman Klubu İctimai Birliyi) güclərini sinayacaqlar.

Seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötürməsinin (ilk 3 yer), həmçinin festivala hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışının və yoxlama yarışlarının nəticələri əsas götürülüb. Festivalın proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötürməsi üzrə yarışlar keçiriləcək.

Xatırladaq ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalında atletlərin imtahanı 10 növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdə, üzgüçülük, tennis, voleybol və güleş üzrə yarışlarda qüvvələrini sinayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Artıq "Bakı-2019"-da yarışacaq ölkələrdə heyətlərini müəyyənləşdiriblər. Belə ki, bu günlərdə Latviya paytaxtımıza 34 idmançı ilə gələcəyini açıqlayıb. Latviyalı atletlər festivalda imtahan yeddii növü - yüngül atletika, üzgüçülük, gimnastika, tennis, cüdə, velosiped idmanı üzrə yarışlarda güclərini sinayacaqlar. Latviya ilk dəfə olaraq komanda idman növlərində iştirak etməyəcək. Bu ölkənin komandasında ən çox idmançı yüngül atletika yarışlarında mübarizə aparacaq. Latviya yığma komandasının heyətində 15 məşqçi yer alacaq.

**Elçin CƏFƏROV, "Azərbaycan"**

# Biznes sahələri üzrə ilin ikinci yarısı üçün icra və kommunikasiya planları həyata keçiriləcək

Biznes sahələri üzrə ikinci yarımillik üçün icra və kommunikasiya planları həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iyulun 17-də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İTKM) keçirilən tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçi xidmətinin baş məsləhətçisi, Biznes Mühti və Beynəlxalq Reytinglər üzrə Komissiyasının katibliyinin rəhbəri Vüsal Şıxaliev icra və kommunikasiya planları barədə danışıb. Bildirib ki, bu ilin birinci yarısında biznes sahələrinin bütün istiqamətləri üzrə kompleks islahatlar həyata keçirilib. Bu islahatlar müvafiq icra və kommunikasiya planları əsasında yerinə yetirilib. Həmin müddətdə islahatların təbii nəticələrinə dair ilkin məlumatlar təhlil olunaraq növbəti dövr üçün yeni hədəflər, qarşıda duran vəzifələr müəyyən olunub. Dövlət-biz-

nes dialoqu platforması çərçivəsində özal sektorun nümayəndələri, xüsusilə biznes assosiasiyaları ilə müzakirələr aparılıb. Bu platforma, ilk növbədə, təbii olunan qanun-qaydaların istifadəçilər tərəfindən, onları narahat edən məsələlərin bilavasitə onların nümayəndələrinin iştirakı ilə müzakirə olunması çox mühüm əhəmiyyət kəsb edib.

Diqqətə çatdırılıb ki, yarım ildə biznes sahələrinin əsas istiqamətləri - tikinti, biznesə başlama, elektrik şəbəkəsinə qoşulma, məhkəmə-hüquq sistemi, əmlakın qeydiyyatı, sərhəddə ticarət indikatorları üzrə yeni kommunikasiya planının təsdiq olunması zərurəti vardı. Artıq bu gün bu planın təqdimatı keçirilib. İyulun əvvəlində Baş Nazirin birinci müavini, Azərbaycan Respublikasının Biznes Mühti və Beynəlxalq Reytinglər üzrə Komissiyasının sədri Yaqub Eyyubov tərəfindən biznes sahələri üzrə icra və kommunikasiya planları təsdiq edilib. Plan-

lar dövlət-biznes dialoqu platforması çərçivəsində sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə geniş müzakirə olunub, müvafiq istiqamətlər üzrə təkmilləşdirilməli sahələr və məsələlər dəqiqləşdirilib, onların həlli yolları müəyyən olunub. Planlar biznes sahələri üzrə bir sıra istiqamətlərdə konkret tədbirlərin aidiyyəti qurumlar tərəfindən icrasını nəzərdə tutur: müvafiq istiqamət üzrə inkişafın təkmilləşdirilməsi və genişləndirilməsi, aidiyyəti qurumların müvafiq sahə üzrə əməkdaşları və bu sahəyə məsul şəxslərlə iş, sahibkarlıq subyektləri ilə kommunikasiya və məlumatlandırma, aparıcı hüquq (konsaltinq) şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma, aparıcı hüquq (konsaltinq) şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma, aparıcı hüquq (konsaltinq) şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma, aparıcı hüquq (konsaltinq) şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları ilə kommunikasiya və məlumatlandırma. İcra və kommunikasiya planlarında əsas hədəf bu ilin əvvəlində istifadəyə verilmis

Yeni rəqəmsal elektron sistemlərin tətbiqinin əhatə dairəsinin daha da genişləndirilməsi və bu sahədə növbəti inkişaf etdirilməsi sahələrin müəyyən olunmasıdır. Bu sahədə ictimai birliklərin/biznes assosiasiyalarının nümayəndələri, aparıcı hüquq-konsaltinq şirkətləri ilə intensiv görüşlər keçirilməsi, islahatların üstünlükləri barədə məlumatın verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri üzrə təkliflərin aidiyyəti üzrə təqdim olunması tədbirləri də həyata keçiriləcək.

Regional İnkişaf" İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib

Regional İnkişaf" İctimai Birliyi Balakəndə stolüstü tennis turniri keçirib

Bakıda Avropanın 17 ölkəsindən 34 hüquqşünas tələbənin iştirakı ilə V beynəlxalq "Yay hüquq məktəbi" təşkil olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə keçirilən tədbirin təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi olub. ELSA-nın Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildirdilər ki, insan alverinə qarşı mübarizəyə həsr edilən beynəlxalq tədbirin açılış mərasimi Dövlət Miqrasiya Xidmətinin inzibati binasında keçirilib.

Tədbirdə Prezident Administrasiyasının əməkdaşı Elşən Bayramov, Dövlət Miqrasiya Xidmətinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri müavini Ülvi Əliyev və Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Rəhil Kazimov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə-hüquq sahəsində aparılan institusional və qanunvericilik islahatları, eləcə də qanunsuz miqrasiyaya və insan alverinə qarşı aparılan uğurlu mübarizə barədə tədbir iştirakçılarında ətrafı məlumat verilib. Diqqətə çatdırılıb ki,

Ailələrin yarışından əvvəl RiİB könüllüləri və ASTF-in üzvləri arasında yoldaşlıq görüşü keçirilib.

Ailələrin turniri iki saat davam edib və sonda qaliblər müəyyənləşib. Turnirin finalında Quliyevlər və Dibirovlar ailələri qarşılaşıblar. Quliyevlər ailəsi 2:1 hesabı ilə qalib gələrək turnirin qalibi adını qazanıb. Məmmədovlar ailəsi turniri üçüncü pillədə başa vurub.

İlk üç yer sahiblərinə kubok və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

Avropanın 42 ölkəsində fəaliyyət göstərən ELSA beynəlxalq təşkilatı 230 universitetdə təhsil alan 40 mindən çox hüquqşünas tələbəni və gənc hüquqşünası sıralarında birləşdirir. Təşkilatın məqsədi Avropada gənc hüquqşünas tələbələr arasında təhsil-mübadilə imkanlarının genişləndirilməsinə, cəmiyyətin inkişafında onların fəal iştirakının təşviq edilməsinə, nəzəri biliklərinin praktiki tətbiqinə nail olmaqdır. Azərbaycan 2010-cu ildə ELSA beynəlxalq təşkilatına üzv olub. Ölkəmiz hazırda bu qurumun ən fəal üzvlərindən biridir.









## Beynəlxalq aləm

### İrənin raket proqramı danışıqlar predmeti deyil

İran özünün ballistik raketlər proqramları ilə bağlı danışıqlar aparmayacaq. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musevi məlumat vermişdir.

Diplomat qeyd etmişdir ki, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bu mövzuya ilə bağlı bəyanatları danışıqlara hazırlıq demək deyil. Müsəvi xatırlatmışdır ki, Zərif öz bəyanatlarında diqqəti ABŞ-ın Yaxın Şərq ölkələrinə böyük həcmdə silah satmasına yönəlmişdir.



"Tehrən və İran XİN-in ölkənin raket potensialı ilə bağlı mövqeyi tam aydındır" deyə diplomat vurğulamışdır. Bundan əvvəl Zərif Qərbi KİV-nə müsahibəsində bildirmişdir ki, Vaşinqton ballistik raketlərlə bağlı danışıqlara başlamaq istəyirsə, ABŞ bəzi ölkələrə silah satmasını dayandırmalıdır.

Eyni zamanda ABŞ-ın dövlət katibi Mayk Pompeo Ağ evdə bildirmişdir ki, iranlılar ilk dəfə raket proqramı ilə bağlı danışıqlara hazır olduqlarını bəyan etmişlər.

### Ursula Lyayen Aİ Komissiyasının prezidenti seçilib



Almaniyanın sabiq Müdafiə naziri Ursula fon der Lyayen Avropa İttifaqı (Aİ) Komissiyasının prezidenti seçilib. Xanım Lyayenin namizədliyinə Avropa Parlamenti deputatlarının yarımından çoxu - 383 nəfər səs verib. Deputatlardan 327-si onun əleyhinə səs verib, bir bülleten etibarsız sayılıb.

Aİ Komissiyasının yeni prezidenti noyabrın 1-dən öz vəzifələrinin icrasına başlayacaq. Həmin gün hazırkı prezident Jan-Klod Yunkerin səlahiyyət müddəti başa çatır. Lakin Aİ Komissiyasının yeni başçısı indidən 2019-2024-cü illər üçün komissiyanın yeni tərkibinin formalaşdırılmasına başlamalıdır. Aİ-yə üzv dövlətlərin hər biri Avropa komissarı postu üçün bir namizəd irəli sürməlidir. Bundan sonra Avropa Parlamenti payız aylarında onların səlahiyyətlərini təsdiq edəcək.

### Mumbaidə dördmərtəbəli bina uçdu

Hindistanın Məxarashtra ştatının paytaxtı Mumbai şəhərində dördmərtəbəli binanın uçması nəticəsində həlak olanların sayı 14-ə çatmışdır. Bu barədə TRT telekanalı xəbər verib. Bildirilir ki, binanın azı 100 yaşlı varmış. 9 nəfər uğunların altından sağ çıxarılmışdır. 20 nəfərin taleyi barədə hələ də məlumat yoxdur.

Hakimiyyət orqanları qonşuluqdakı evlərin də sakinlərini təhlisə etmişlər.

### Fransalı nazir israfçılığa görə istefaya getdi

Fransanın Ekoloji İslahatlar naziri Fransua de Rüji israfçılıqda ittiham olunduqdan sonra istefaya getmişdir. Bu barədə "Mediapart" qəzeti xəbər verir. Məlumatla görə, 2017-2018-ci illərdə məmur dostlarına büdcə hesabına 10-a yaxın təmtəraqlı ziyafət vermişdir. Həmin vaxt o, Fransa Milli Məclisinin sədri idi.



Bundan əlavə, jurnalistlərin məlumatına əsasən, de Rüji mənzilinin təmiri üçün dövlət büdcəsindən 60 min avro xərclənmişdir.

Eks-nazir dediynə görə, ziyafətlər işgüzar olmuşdur. O, jurnalistləri böhtana görə məhkəməyə vermişdir.

### İndoneziyada zəlzələ qurbanlarının sayı artır



İndoneziyanın Şimali Maluku əyalətində baş vermiş güclü zəlzələnin qurbanlarının sayı 6-ya çatmışdır. Cəsədlər dağılmış evlərin uçunları altında aşkar olunmuşdur. Bu barədə "Anadolu" agentliyi xəbər verir.

Axtarış-xilasətmə işləri davam etdirilir.

Xatırladaq ki, iyulun 14-də Şimali Malukuada 7,3 bal gücündə zəlzələ baş vermişdir. Bundan sonra 65 afterşok qeydə alınmışdır.

### "Taliban" silahlıları Əfqanıstanın mərkəzi əyalətində xəstəxanaları bağlayıblar

"Taliban" silahlıları Əfqanıstanın mərkəzindəki Maydan Vardak əyalətində xəstəxanaları və tibb mərkəzlərini bağlayıblar. Bunu Anadolu agentliyi Əyalət Şurasının üzvü Şərifullah Horak bildirdi. Onun sözlərinə görə, silahlıların nəzarətində olan bu əyalətin təcili müalicəyə ehtiyacı olan sakinləri kilometr aralıqda yerləşən paytaxt Kabildə və ya Qəzni əyalətindəki tibb müəssisələrinə gəlməli olurlar.

Əfqanıstan üzrə İsveç Komitəsi (SCA) humanitar yardım təşkilatının nümayəndəsi bildirib ki, bu anlaşılmaz insident nəticəsində əyalətdəki 42 tibb müəssisəsi fəaliyyətini dayandırdı. "Taliban" silahlılarının bu hərəkətini pisləyən humanitar təşkilat əlavə edib ki, tibbi yardıma ehtiyacı olan 5700 pasiyent köməkəz vəziyyətdə qalıb. SCA-nın ölkə üzrə direktoru Sonny Manson deyib ki, təşkilata məxsus olan tibb ocaqlarının da bağlanması və əhəlinin səhiyyə xidmətindən məhrum olması insan hüquqlarına və beynəlxalq normalara ziddir. O əlavə edib: "Biz səhiyyə müəssisələrinin fəaliyyətini dərhal bərpa olunmasını və tərəflər arasında münasibətin dinc insanların həyatını riskə atmadan həll olunmasını tələb edirik".

## Ölkə ərazisində sabit hava şəraiti davam edəcək

Azərbaycanda iyulun 18-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-25°, gündüz 30-35° isti, Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normaldan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirsağı, Nardaran, Bilgəh, Züqubda 23-24°, cənub çimərliklərində - Türkan, Hovsən, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, aralıqda gecə 18-23°, gündüz 34-39° isti olacağı proqnozlaşdırılır.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qsamiddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq sürətlənəcək. Havanın temperaturu gecə 13-18°, gündüz 22-27° isti olacağı bildirilir.

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq sürətlənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 33-38° isti olacaq.

Balakan, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzen, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qsamiddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq sürətlənəcək. Havanın temperaturu gecə 11-16°, gündüz 21-26° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir və Sirvan şəhərində, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Bilasuvər, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq sürətlənəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti olacağı ehtimalı var.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcək. Şərq küləyi əsəcək, aralıq sürətlənəcək. Havanın temperaturu gecə 20-24°, gündüz 31-36° isti, dağlarda gecə 14-19°, gündüz 25-30° isti olacağı ehtimalı edilir.

## B İ L D İ R İ Ş

"Azərbaycan" qəzetinin 31 may 2019-cu il tarixli nömrəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) tərəfindən Hasilat Sənayesində Şəffaflıq (HSS) üzrə Komissiyanın Azərbaycanın hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin dövlətə ödənişləri və Azərbaycan Respublikasında təbii ehtiyatların istismarı ilə əlaqədar dövlətin bütün daxilolmaları barədə 2018-2019-cu illəri əhatə edən HSS hesabatlarının beynəlxalq mühasibat uçotu standartlarına uyğun şəkildə üzləşdirilməsi, təhlil edilməsi və tələb edilən ümumi məlumatların toplanması xidmətlərinin satın alınması məqsədilə dərc olunmuş elan üzrə keçirilən xidmət təklifləri sorğusunda qalib "Grant Thornton" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycanı filialı olmuşdur.

Tender komissiyası

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikası Neqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən "Azərbaycan" qəzetinin 03.05.2019-cu il tarixli sayında elan edilmiş Split və salon tipli kondisionerlərin satın alınması prosedurunun qalibi "ABC TELEKOM" MMC müəyyən edilmişdir.

"Bakı Telefon Rabitəsi" MMC və "ABC TELEKOM" MMC arasında 11 iyul 2019-cu il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

## "Azəristiliktəchizat" ASC açıq tenderə dəvət edir

Tender 3 LOT üzrə keçirilir:

- LOT 1 - Qaz sayğacları və qaz avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması**  
**LOT 2 - İstilik təsərrüfatlarında nəzarət ölçü cihazları və avtomatika avadanlıqları və onların ehtiyat hissələrinin satın alınması**  
**LOT 3 - Qazaxana və istilik şəbəkələri üçün müxtəlif markalı nasos və ehtiyat hissələrinin satın alınması**

Tender iştirakçılarının təklif edilər ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analogi işlərdə təcrübəsi, maliyyə vəziyyəti, aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensialın mövcudluğu meyarlarına üstünlük verilməlidir.

Tenderə iştirak etmək istəyənlər LOT üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunda Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 (əlaqələndirici şəxs: Rafiq Əliyev, telefon: 579-52-98) ünvanından ala bilərlər.

**İştirak haqqı**  
**LOT 1 - 150 manat**  
**LOT 2 - 150 manat**  
**LOT 3 - 150 manat**

**H/h: AZ62AİB33010019442200226122**  
**VÖEN: 1700531291**  
**Kapital Bank Qaradağ filialı**  
**Kod: 200220**  
**VÖEN: 9900003611**  
**M/h: AZ37NABZ0135010000000001944**  
**SWIFT: AİIBAZ2X**

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Tender komissiyası

## "Azərişiq" ASC Müxtəlif nəqliyyat sərffiyat mallarının satın alınması məqsədilə açıq tender elan edir

Tender 1 (bir) LOT üzrə keçirilir:

Tender iştirakçılarının təklif edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumat əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

**LOT-1 Müxtəlif nəqliyyat sərffiyat mallarının satın alınması**

**İştirak haqqı - 400 manat**

**Azərişiq ASC**  
**Hesab №: AZ83AİB33020029441802068118**  
**VÖEN: 9900069391**  
**Benefisiarın Bankı: Kapital Bankın Gənclik filialı**  
**Kod: 200189**  
**VÖEN: 9900003611**  
**Müxbir hesab №: AZ37NABZ0135010000000001944**  
**SWIFT Code: AİIBAZ2X**

İştirak haqq heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanlarından təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün yazılı mürciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanlarından təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) **21 avqust 2019-cu il saat 16:00-a** qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə **30 avqust 2019-cu il saat 16:00-a** qədər "Azərişiq" ASC-nin Bakı şöhrü, Xətai rayonu, X.Məmmədov küçəsi, 3 ünvanına təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

İddiaçılar təklifləri **02 sentyabr 2019-cu il saat 16:00-da** yuxarıda göstərilən ünvanında açılacaqdır.

İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

## Rusiyada 10 gizli silah emalatxanası aşkar edilib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları gizli fəaliyyət göstərən 10 silah emalatxanası aşkar ediblər və odlu silah istehsalı ilə qanunsuz məşğul olan şəxslər saxlanılıb. TASS informasiya agentliyi xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində odlu silahlar hazırlayan və onları Rusiyanın digər subyektlərində satan Kursk vilayətinin sakinlərindən ibarət cinayətkar dəstənin fəaliyyətini qarşısı alınıb. Silahların modernləşdirilməsi və patronların istehsalı üzrə gizli fəaliyyət göstərən 10 emalatxana aşkar olunub, oradan peşəkar səviyyədə silah buraxan avadanlıqlar müsadirə edilib.

FTX-nin İctimaiyyətlə Əlaqə Mərkəzi həmin emalatxanalardan 92 ədəd odlu silah, o cümlədən iki ədəd RPK, ZB-30 pulemyotları, "Kalaşnikov" avtomatları və "Makarov" tapançaları, digər silah-sursat götürüldüyünü bildirib. Bundan başqa, 400 ədəd silahın əsas hissələri, 4,4 min patron da müsadirə olunub. Qeyd olunub ki, paralel olaraq silah alıcılarının olduğu Rusiyanın digər regionlarında da axtarış-əməliyyat tədbirləri həyata keçirilir.

## Azercell abunəçilərinin nəzərinə

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 19.07.2019 tarixində, gecə saatlarında bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür. Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra bütün xidmətlərin tam normal əsaslarla fəaliyyət göstərilməsi imkanı təmin ediləcəkdir.

## "AZƏRBAYCAN" qəzetinin reklam xidməti

## ALLAH RƏHMƏT ELƏSİN!

Milli Məclisin deputatı Ağalar Vəliyev Milli Məclisin deputatı Hüseyinbala Mirələmovə əzizi

### ATAKAN ŞİRİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun kollektiv prokurorluğunun idarə rəisinin müavini İldırım Vəliyevə əmisi

### NATİQ VƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin kollektiv iş yoldaşları Nizami Əliyevə atası

### BƏHRAM ƏLİYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.


"HB Co LTD" MMC-nin kollektiv şirkətində icraçı direktoru Təşkilat Ağayevə atası

### SÜCƏDDİN AĞAYEVİN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



**Ünvan**  
 AZ 1073, Bakı şəhəri, Mətləbi prospekti, 529-cu məhəllə, IV mərtəbə  
**e-mail:**  
 secretary@azerbaijan-news.az  
 az.reklam@mail.ru  
 azerbaijan-news@mail.ru  
 www.azerbaijan-news.az

**Telefonlar**  
 Qəbul otağı - 539-68-71,  
 Baş redaktor müavini - 538-86-86, 434-63-30, 538-97-96,  
 Məsul katib - 539-43-23,  
 Məsul katib müavini - 539-44-91,  
 Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00,  
 İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,  
 Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
 Reklam şöbəsi - 539-49-20, 538-31-11,  
 Kompüter mərkəzi - 538-20-87,  
 Fotolüstrasiya şöbəsi - 538-84-73,  
 Mühəsibət - 539-59-33,  
 Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 8903  
 Sifariş 2363  
 Qiyməti 40 qəpik